


Nokia 1280 İstifadəçi təlimatı

Düymələr və hissələr



- | | |
|--------------------------|--------------------------------------|
| 1 Qulaqlıq | 5 Navi™ düyməsi (naviqasiya düyməsi) |
| 2 Ekran | 6 Zəng düyməsi |
| 3 Bitirmə/Enerji düyməsi | 7 Seçim düymələri |
| 4 Klaviatura | |



- 8 Fənər
- 9 Adapter birləşdiricisi
- 10 Mikrofon
- 11 Dinamik
- 12 Qulaqlıq konnektoru

Siz qulaqlığı ayrıca aksesuar kimi almalı ola bilərsiniz.


SIM kart ve batareyanınin qurařdırılması



1
Telefonun ařağısında yerleşen boşluğa barmağınızı qoyun.



4
Kontaktları uygunlaşdırın.




2
Arxa qapağı açın.



5
Batareyanı içeri salın.




3
SIM kartı sürüşdürün.



6
Kliklemek için ařağı basın.


Batareyanın doldurulması



Adaptəri divar elektrik rozetkasına qoşun.



Adaptəri telefona qoşun.



Telefon tam doldurulmanı göstərir.
Telefon doldurularkən ondan istifadə edə bilərsiniz.

Yandırmaq



Enerji düyməsinə basın və saxlayın



Saati qurmaq üçün aşağı və ya yuxarı basın.



Dəqiqələri qurmaq üçün sağa basın
və sonra yuxarı və ya aşağı basın.
Basın **OK**.


Klaviatüranı kilidləmək və ya kilidini açmaq




Vaxt dəyişdirilib.




Düymələrin təsadüfən basılmasının qarşısını almaq üçün klaviatura kilidindən istifadə edin.



Tarixi qurmaq üçün aşağı və ya yuxarı basın. Basın **OK**.



Sürətlə **Menyu** və ***** basın.



Telefon istifadəyə hazırdır.



Klaviatura kilidlənib. Klaviatura kilidini açmaq üçün 1-ci addımı təkrarlayın.


Zəng etmək və ya zəngə cavab vermək



Sizdə olan nömrəyə zəng etmək.




Dostunuzun telefonu zəng çalacaq.



Telefon nömrəsini daxil edin.



Cavab vermək üçün  basın.



Basın .



Siz dostunuzla söhbət etməkdən zövq ala bilərsiniz. Zəngi bitirmək üçün  basın.

Səs səviyyəsini dəyişmək



Zəng zamanı və ya radioya qulaq asarkən səs səviyyəsi çox yüksəkdir?



Azaltmaq üçün sola, çoxaltmaq üçün sağa basın.




Daha yaxşıdır.

Dinamikdən istifadə



Otaqda olan digərləri zəngə qoşula bilərlər.



Zəng zamanı **Səsucal.** basın.



Telefonu stolun üzərinə qoyun.


Qulaqlıqdan istifadə



Siz qulaqlıq ilə əllərinizi istifadə etmədən zəng edə bilərsiniz.



Qulaqlığı qoşun.



Zəng etmək.

Söndürmək



Enerji düyməsi.



Enerji düyməsinə basın və saxlayın



Telefon söndürülüb.

Ad və nömrəni saxlamaq



Dostun nömrəsini telefonunuza əlavə edin.



Seçin **Kontaktlar**.



Basın **Menyu**.



Sağa basın.



Sağa basın.



Seçin **Kontaktı əlavə et**.



Adı yazın.



Basın **OK**.



Basın **OK**.



Şekli seçin və **Seçmək** basın.



Telefon nömrəsini daxil edin.



Zəng qəbul etdiyinizdə, ad, nömrə və şəkil görünür.

Nömrələri beş ayrı telefon kitabçasında saxlamaq



Ayrı-ayrı telefon kitablarından istifadə etmək üçün kontaktları telefon yaddaşında saxlayın.



Kontaktlar seçin, sağa basın və **Tənzimləmələr** seçin.



Seçin **Multi Telefon Kitabçası**.



Seçin **Telefon kitabçası üslubu**.



Cari yaddaşı telefon yaddaşına təyin etmək üçün **Yaddaşı seç** > **Telefon** seçin.



Seçin **Multi-tel.kitab..**



Multi-telefon kitabçası istifadəyə hazırdır.



Telefon kitabçası cari telefon kitabçası kimi təyin edilib.



Aşağı basın və **Cari telefon kitabçası** seçin.



Aşağı basın və **Kontaktları idarə et** seçin.



Telefon kitabçası seçin.



Kontakt seçin.



Telefon kitabçasını qeyd edin və **Yer.yet.** basın.



Telefon kitabçası seçin.



Dəyişiklikləri saxlayın. Digər kontaktları saxlamaq üçün 10-12-ci addımları təkrarlayın.



Adı yazın və **OK** basın. Telefon kitabçasının adı dəyişdirildi.



Geriyə seçin. Aşağı basın və **Tel. kitabç.adlarını dəyişdir** seçin.



Tamamlama düyməsini basıb saxlayın. Yalnız saxlanmış kontaktlar görünür.

Zəng melodiyasını dəyişmək



Basın **Menyu**.



Seçin **Melodiyaların seçimleri**.



Sağa basın.



Seçin **Melodiya**.



Seçin **Tənzimləmələr**.



Zəng melodiyasını seçin və dinləmək üçün bir az gözləyin.

Fəner



Zəng melodiyasını seçin və **OK** basın.



Zəng melodiyası seçildi.



Sizə daha çox işıq lazımdırsa, fənerdən istifadə edin. iii) Ümumi Məlumata baxın.



Fənerdən istifadə etmək üçün iki dəfə yuxarı basın.



Fənəri söndürmək üçün bir dəfə yuxarı basın.

Mesaj göndərmək və qəbul etmək



Basın **Menu**.



Mesajınızı yazmaq üçün düymələri basın.



Seçin **Mesajlar**.



Seçimler və **Göndərmək** seçin. i) Ümumi Məlumata baxın.




Seçin **Yeni mesaj**.



Telefon nömrəsini daxil edin. Basın **OK**.

Mətn yazmaq



Mesaj göndərildi.



Mesajı oxumaq üçün **Göst.** basın.



Mesajın davamına baxmaq üçün aşağı basın.

Hərflər görünənə kimi düyməyə davamlı basın.

Yazı dilini dəyişmək: **Menyu** > **Tənzimləmələr** > **Tel. seçimləri** > **Dil**, dili və **OK** basın. iv) Ümumi Məlumatla baxın.

Boşluq daxil etmək: **0** düyməsini basın.

Sözü dəyişmək: söz görünənə kimi davamlı olaraq ***** düyməsinə basın.

Rəqəm daxil etmək: rəqəm düyməsinə basıb saxlayın.

Xüsusi simvol daxil etmək: ***** basıb saxlayın.

Mətn daxil etmə metodunu dəyişdirmək: davamlı olaraq **#** düyməsini basın.

Proqnozlu mətn daxil etməsindən istifadə: **Seçimlər** > **Lüğət** və dili basın. Hər bir hərflər üçün bir düyməni basın. Söz göründükdə **0** düyməsini basın. Növbəti söz yazmağa başlayın.



Proqnozlu mətn daxilətməsindən
istifadəni dayandırmaq: basın
Seçimler > Lüğət > Lüğət söndür..

Xatırlatma qurmaq



Dostlarınızla görüş üçün xatırlatma qurun.



Əlavə funksiy. seçin və sağa basın.



Basın **Menyu**.



Seçin **Təqvim**.



Sağa basın.



Tarixə keçin və **Seçimler** basın.



Seçin **Yada sal. əl. et**.



Saatı qurmaq üçün aşağı və ya yuxarı basın.



Xatırlatma üçün ad yazın və basın.



Dəqiqləri qurmaq üçün sağa basın və sonra yuxarı və ya aşağı basın.



Zəngli saati qurmaq üçün **Z. saat Qoşmaq** seçin.



Basın **OK**. Zəngli saat hazırdır.

Zəngli saatı qurmaq



Telefonunuzdan yuxudan oyanmaq üçün zəngli saat kimi istifadə edin.



Seçin **Signal vaxtı**.



Basın **Menyu**.



Saati qurmaq üçün aşağı və ya yuxarı basın.



Sağa basın və **Saat** seçin.



Dəqiqələri qurmaq üçün sağa basın və sonra yuxarı və ya aşağı basın.

Radio dinləmək



Basın **OK**.



Radioya qulaq asmaq üçün telefonunuzdan istifadə edin. ii) Ümumi Məlumata baxın.



Zəngli saat hazırdır.



Qulaqlığı qoşun. Qulaqlıq kabeli radio antenası kimi işləyir.



Qurulmuş vaxtda zəngli saat çalır. Basın **Dayan**.



Menyu basıb sağa basın.



Seçin **Radio**. Radio işə salınıb.



Kanalı saxlamaq üçün **OK** basın.



Radio kanallarını tapmaq üçün **Seçimler** basın və **Avto nizamla** seçin.



Kanal üçün ad yazın və **OK** basın.



Növbəti kanalı seçmək üçün aşağı basın.



Boş kanal seçin. Digər kanalları saxlamaq üçün 4-8-ci addımları təkrarlayın.

Kalkulyator



Dinamiki seçmək üçün **Seçimler** basın və **Səsucaldan** seçin.



Hesablama aparmaq üçün telefonunuzdan istifadə edin.



Radionu bağlamaq üçün **Seçimler** basın və **Söndür** seçin.



Basın **Menyu**.



İşare: Radionun səsi ilə oyanmaq üçün **Seçimler** basın və **Saat radiosu** seçin. Oyanma vaxtını qurun.



Sağa basın.




Seçin **Əlavə funksiyə**..



Funksiyanı dəyişmək üçün aşağı basın.



Seçin **Kalkulyator**.



İkinci rəqəmi daxil edin.



Rəqəmləri daxil etmək üçün düymələri basın.



Basın **Beraber**.

Ümumi məlumat

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini oxuyun.



QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN

Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi cihazların, yanacağın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün. Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.



YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR

Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını düşünməlisiniz.



MÜDAXİLƏ

Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir göstərə bilər.



KEYFİYYƏTLİ XİDMƏT

Yalnız müvafiq ixtisasla malik olan işçilər bu məhsulu quraşdırma və ya təmir edə bilər.



BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR

Bu cihaz üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və digər aksesuarlardan istifadə edin. Uyğun olmayan məhsulları qoşmayın.



CİHAZINIZI QURU SAXLAYIN

Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.



ƏŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN

Qulaqlığa orta səs səviyyəsində qulaq asın və dinamikdən istifadə olunarkən cihazı qulağınıza yaxın tutmayın.

Məhsul və təhlükəsizlik üzrə məlumat

Funksiyaya aid təlimatlar

Cihazınızda daxili və xarici antenalar ola bilər. Antenna ötürməni və ya qəbulu icra etdiyi zaman buna zərurət olmadan antenaya toxunmayın.. Antenaya toxunma rabitə keyfiyyətinə təsir edir və əməliyyat zamanı cihazın daha çox enerjiden istifadəsinə səbəb ola bilər, bu isə batareyanın ömrünü azalda bilər.

Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.

1) Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun

mesajlar iki və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər.

Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.

Şəkil mesajları müxtəlif cihazlarda fərqli görünə bilər.

ii) Radioya qulaq asmaq üçün cihaza uyğun qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi işləyir.

iii) Fənər işığını heç kimin gözüne tuşlamayın.

iv) Bir neçə dildə mesaj göndərmək və qəbul etmək şəbəkə xidmətidir. Mövcudluq barədə xidmət təminatçınıza müraciət edin. Yalnız seçilmiş dili dəstəkləyən cihazlara mesajlar göndərin.

Şəbəkə xidmətləri və qiymətlər

Cihazınızın EGSM 900 və 1800 MHz şəbəkələri şəbəkəsində istifadəsi təsdiq edilmişdir. Cihazdan istifadə üçün xidmət provayderinə abunə olmalısınız.

Şəbəkə xidmətlərindən istifadə və cihazınıza məzmun yüklənməsi şəbəkə bağlantısı tələb edir və məlumat trafiki qiymətlərinə təsir edə bilər. Məhsulun bəzi funksiyaları şəbəkə dəstəyi tələb edir və abunə olmağınız lazım ola bilər.

Cihazınızı qoruyun

Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zamanının əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

- Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində elektron sxemlərin korroziyasına səbəb olan minerallar ola bilər. Cihazınızı yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.

- Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın. Ayrıla bilən hissələr və elektron komponentlər zədələne bilər.

- Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazın istehlak müddətini qısaltır, batareyanı zədələyir və plastik hissələri əyir və ya əridir.

- Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yaranı bilər və bunun nəticəsində elektron sxemlər zədələne bilər.

- Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.

- İcazəsiz modifikasiyalar cihazı zədələyir və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.

- Cihazı yerə salmayın, taqıldatmayın və ya silkələməyin. Kəskin rəftar daxili sxem platasını və mexanika elementlərini qıra bilər.

- Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.

- Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.

- Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.

- Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
- Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında və ya kompüterdə və ya vacib məlumatı yazın.

Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz.

Məhsulun ətraf mühitə təsiri haqqında və öz Nokia məhsulunuzu necə dövr etdirəcəyiniz barədə məlumatı www.nokia.com/werecycle saytıdan əldə edə bilərsiniz.

X işarəli çarxlı qutu işarəsi



Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektron məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Cihazınızın ətraf mühit xüsusiyyətləri ilə bağlı daha ətraflı məlumat üçün www.nokia.com/ecodeclaration ünvanına baxın.

Batareyalar və adapterlər

Batareya və adapter barədə məlumat

Cihazınız BL-5CB təkrar doldurulan batareya ilə istifadə olunması nəzərdə tutulub. Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.

Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3 . Adapter modelinin dəqiq nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin olunan ştəpselin növündən asılı olaraq müxtəlif ola bilər.

Batareya yüzrlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısdırsa batareyanı dəyişin.

Batareya təhlükəsizliyi

Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerji qurğusundan ayırın. Adapteri və ya aksesuarı ayırarkən, şnurdan deyil, ştəpsəldən tutub çəkin.

Adapteriniz istifadə edilmədikdə, onu elektrik rozetkasından və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturalar batareyanın fəaliyyətini və

ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

Təsədüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tək batareyanı cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya dəşməyin. Batareya sızması olarsa, batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyyələr dərhal su ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.

Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar zədələnsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnız istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə

apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapteri yalnız qapalı məkanda istifadə edin.

Əlavə təhlükəsizlik məlumatı **Təcili yardım zənginin edilməsi**

1. Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
2. Müvafiq signal intensivliyini yoxlayın. Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
 - SIM kart daxil edin.
 - Cihazınız üçün aktivləşdirdiyiniz zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
 - Oflayn və ya uçuş profilinin aktiv olmadığından əmin olun.
3. Əsas ekranı görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın.
4. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
5. Zəng düyməsini basın.
6. Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə veriləndəki zəngi bitirməyin.



Mühüm: Cihazınız internet

zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin. Cihaz həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza etibar etməyin.

Kiçik uşaqlar

Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.

Tibbi cihazlar

Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının funksionallığına təsir edə bilər. Tibb cihazlarının xarici radio tezlik enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin.

İmplantasiya edilmiş tibbi cihazlar

Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə cihazları olan şəxslər bunları etməlidirlər:

- Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
- Cihaz döş cibində daşıymalıdır.
- Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
- Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
- İmplantasiya edilmiş tibbi cihazları üçün istehsalçının təlimatlarına əməl edin.

Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.

Eşitmə



Xəbərdarlıq: Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə qulaqlıqları istifadə etməyin.

Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.

Nikel

Bu cihazın səthi nikelsizdir.

Cihazınızı zərərli tərkibdən qoruyun.

Cihazınız viruslara və digər zərərli tərkiblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:

- Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli ola bilər.
- Bağlantı sorğularını qəbul edərkən, interneti gözdən keçirərək və ya tərkib yükləyərkən ehtiyatlı olun.
- Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və proqramlarını quraşdırın.
- Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Eyni zamanda yalnız bir antivirus proqramı istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
- Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfəcinlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini

həyata keçirin. Nokia belə saytlar üçün heç bir məsuliyyət daşımır.

İş mühiti

Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5 santimetrdən (5/8 düym) bədənəndən uzaq olduqda cavab verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.

Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.

Avtomobillər

Radio siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikiqləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımı qaydada qurulmayan elektron sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.

Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnız quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin zamanınızı etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksesuarları ilə eyni

bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksesuarları hava yastığının açıldığı hissələrə yerləşdirməyin.

Potensial partlayıcı mühit

Potensial partlayıcı atmosferi olan ərazidə, məsələn, xidmət stansiyalarında qaz nasoslarının yanında telefonu söndürün. Belə ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər. Yanacaq stansiyalarında, saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edirlər. Buraya nəqliyyat vasitəsinin motorunu söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtdən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarının bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə edilib edilməyəcəyini soruşmalısınız.

Sertifikat baredə məlumat (SAR)

Bu mobil cihaz radio dalğalarına məruz qalma təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə

məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNIRP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. İCNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalaması. SAR üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərək standart iş vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.

Bu cihazın qulaqda istifadəsi zamanı İCNIRP təlimatlarına əsasən ən yüksək SAR dərəcəsi 1.15 W/kg təşkil edir.

Cihaz aksesuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumat bölməsində www.nokia.com saytında verilə bilər.

UYĞUNLUQ BƏYANNAMƏSİ

CE 0434
CE 0168

Nokia Al Xəbərdarlıq Orqanları arasında keçid edir və bu məhsulun Xəbərdarlıq Orqanları tərəfindən Al qaydalarına müvafiq olduğu təsdiq edilmişdir. Bu istifadəçi təlimatlarında göstərilən CE nişanları bu keçid müddətində məhsulun üzərində görünə bilər.

Bununla, NOKIA CORPORATION bildirir ki, bu RM-647 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və müvafiq göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini <http://www.nokia.com/global/declaration> ünvanından əldə edə bilərsiniz.

© 2011-2012 Nokia. Bütün hüquqlar qorunur

Nokia, Nokia Connecting People, və Navi Nokia Corporation-in əmtəə nişanları və ya qeydiyyatda alınmış əmtəə nişanlarıdır. Nokia tune Nokia Corporation-nın səs nişanıdır. Bu sənəddə qeyd edilən digər məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə adları və ya əmtəə nişanları ola bilər.

Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanması

qadağan edilir. Nokia daimi inkişaf siyasətini tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya təkmilləşdirmək hüququna malikdir.

Müvafiq qanunvericilikdə icazə verilən maksimum dərəcədə Nokia, ya da ona lisenziya verən hər-hansı məlumatın və ya gəlirin itməsi və ya hər-hansı xüsusi, təsadüfi, əhəmiyyətli, və ya dolayı yolla vurulan ziyanlara görə heç bir məsuliyyət daşımır.

Bu sənədin mətni "olduğu kimi" təqdim edilir. Müvafiq qanunvericiliyin tələbləri istisna olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya mətninə dair heç bir bərbəşə və ya dolayı zəmanət, o cümlədən (lakin bununla məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və xüsusi məqsədlər üçün yararlılığına dair dolayı zəmanət verilmir. Nokia istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi dəyişdirmək və ya istifadədən çıxartmaq hüququna malikdir.

Bəzi məhsulların, funksiyaların, proqramların və xidmətlərin işləməsi regionlara görə dəyişə bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri və ya xidmət provayderiniz ilə əlaqə saxlayın. Bu cihazda ABŞ və digər ölkələrin ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan yayınmalar qadağan edilir.

Məsələ 3.2 AZ